

## Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

(min manatla)

<b>1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)</b>	<b>429733</b>
a) Adi səhmlər (tam ödənilmiş paylar)	185850
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	60000
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	800
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	183083
d1) əvvəlki illərin mənfəəti (zərəri)	163012
d2) <b>(çıx)</b> cari ilin zərəri	0
d3) kapital ehtiyatları (fondları)	20070
e) Digər	0
<b>2. I dərəcəli kapitaldan tutulmalar</b>	<b>24340</b>
a) Qeyri-maddi aktivlər	24340
b) Təxirə salınmış vergi aktivləri	0
<b>3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)</b>	<b>405393</b>
<b>4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)</b>	<b>233086</b>
a) Cari ilin mənfəəti	135181
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	29905
c) Kapitalın digər komponentləri	68000
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	0
c2) subordinasiya borc öhdəlikləri	68000
d) Digər vəsaitlər	0
<b>5. Məcmu kapital (3+4)</b>	<b>638479</b>
<b>6. Məcmu kapitaldan tutulmalar :</b>	<b>15525</b>
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə	7740
b) Bütün digər investisiyalar (xalis)	7785
<b>7. Tutulmalardan sonra məcmu kapital (5-6)</b>	<b>622954</b>
<b>8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*</b>	<b>3610937</b>
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	0
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	218761
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	84089
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	538816
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	0
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	972284
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	1796987

\*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6%	5%	10%
10. məcmu kapitalın adekvatlıq əmsalı	12%	10%	15%
11. Leverec əmsalı	minimum 5%	minimum 4%	6%